



Repressiya dalgasının qurbanı

Məmməd Kazım Ələkbərli



*Ya rabb, bu na dəhşət, na falakət!
 Ya rabb, bu na vahşət, na zalalat!
 Yox kimsəda insafı mürvüvət,
 İblisəni uymuş başarıyiyat!?*

H.Cavid

İan qapılardan içeri girib, ağırlı-acılı söhbətləri dinləyirik. Qan dondurulan həqiqətlər diqqət kasılır. Həqiqətlər varaq-varaq aralanır. Bu ağırlı, keşməkəsi ömür sahiblərinin biri da 1937-ci ilin qara tufanının qurğularından olan Məmməd Kazım Ələkbərlidir. Yazıçı, tənqidçi, filosof, Azərbaycan Yazarlar Birliyinin (AYB) ilk sadri... Bütün fəaliyyəti, badii yaradıcılığı doğma xalqına avazsız xidmət, vurğunluq nümunəsi sayılan qaynar tablı adıbımız Məmməd Kazım Ələkbərlinin 115 illik yubileyidir.

"Qara yolların izi"

1934-cü idə ölkə yazıçılarının Bakıda keçirilən I qurultayında Azərbaycan Yazarları İttifaqı yaradı. Bu vaxt qədər Azərbaycan yazıçıları ayrı-ayrı adıbi birləşkərin tərkibində fəaliyyət göstərir, müxtəlif adıbi məclislərdə toplaşırlar. Onların bir təşkilat daxilində birləşməsi ham da hayatiñ lababı idi. Belə ittifaqın yaradılması ilə bütün adıbi qüvvələri vahid maqsadşa yalnızlaşdırılmışdır.

Görkəmlisi adabiyatçılıq-nəşriyyatçı Kamal Talibzadə yazar: "Tarix boyu Azərbaycan yazıçıları, bəlli söz ustalarının işğancalarla, tayıqlara maruz qalmışdır. Birinci sovet hökməti illerində yüzlərlə Azərbaycan yazıcısının uzaq Sibir çöllərində sürğündə rəmzi adıbi edilməsinə, on illər qarşılıqlı zindanlarında saxlanılıb qətə yürütməsinə, ikinci Dünən mührəbasının qızığın atəş nöqtələrinə göndərilməsinə xatırlamək kifayətdir". Təbi ki, bəlli ziddiyyətli dördə Azərbaycan Yazarları İttifaqının yurduzunun istədiyi qalam sahiblərini özətrafına yığaraq fealiyyətə başlaması çox çatın idi. Bir tərəfdən parakandılığı son qoyular, digar tərəfdən isə yazıçılar sovet ideologiyasına xidmət göstərməli, onun prinsipləri asasında

Bağlı qapılari döyrük... Sixnti hisslerində cırpına-cırpına, həyacanında titrəyə-titrəyə... Bağlı qapılari döyrük – açılanı da, açılmayınanı da...

Açılmayıyan qapılardan rangi bir qara ağırba dönbüş içərimizə dolar. Sıxır, ağırlı bildi. Dayanıb sakit-sakit baxırıq. Bälək, bər, qapılardan onu yaxşı rəngləri ilə boyasalar da yena qara kaderinə gizlədə bilməyəcək. Na qədar sular axacaq, neçə qış, bəhar galib keçəcək ınsanların ömründən, amma o kədər ürəye düşən qara xalqı qalib yaşayacaq ki, dünənya galan soyadırmazıma "qanlı 37-dən" faciliyə vəbərlər piçildəsin. O adamların günahsız olduğunu, xalqı, vətəni bütün vərlərili ni sevdiklərinə danışın...

Bağlı qapılari döyrük... Açılanı da var, açılmayınanı da. Açılan qapılardır anlıq sevindir bizi. Düşüñürük, ki, na yaxşı ki oğul-üşaqçıları, ovlaqların yaşayış qalaları var. Demək ki, hala da oğul-üşaqçıları yarın o vatan fadallarını. Göz yolda qalalar, haqqın, adalatın əsl təntənəsini gözlayanlar var. Gör neçə illərin ağrısını çiçəklər... Ətrafdakı adamlar, elə dəst-qəmənlər da üz döndərən onlardan, görəndən bir salan belə asırışçıylar. "Xalq düşməni"nin alası ki umisuyut qura bilardi ki?..

...Bağlı qapılari döyrük – açılanı da var, açılmayınanı da. Açı-

yazıt-yaradımlı idirlər. O dövrün yazıçı və şairləri bəzən da sovet prinsiplərinə əllərində qəlxan edərək milli düşüncənin, sūrun məhsulu olan bəddi yaradıcılıq nümunələrini qorumağa çalışırlar.

Bəla ağır və ziddiyyətli bir zamanda Azərbaycan Yazarları İttifaqının ilk sadri M.K.Ələkbərli olmuşdur. O, Moskvada 1934-ci keçirilən sovet yazıçılarının I qurultayında iştirak və çıxış etmişdir. Dövrün adıbi məzərasının onlaqaxından Xalq yazıçısı Mirza İbrahimovun "Birlik və ihan" adlı magazin cox axımyayıtlıdır. "O zaman adabiyatımız həla ganc idi. Həla mübahisəli məsələlər cox idi. Lakin bu adabiyatın bütün nüstənlərindən onasas quvallarını işləy, quradırlar birləşdirir, monolidir birləşdir. Onlar yeniyən dünyəni – əmək saltənətini yaradantın bəddi abidəsinə ucaltmış eşiqli ilə cosıldurlar".

Amma bu coşqunluğun az vaxtda hansi facia ilə üzələcəyin, hansi şər qıvıvlərin qara caynaqlarına keçə biləcəklərin ağıllarına belə gəlirimidirlər.

Hayat və fəaliyyəti

Məmməd Kazım Ələkbərli 1905-ci ilin yanvar ayında Darband şəhərində ziylə iləsində anadan olmuşdur. Orta məktəbi doğma şəhərdə bitirdikdən sonra Şəhəriye galarak Azərbaycan Pedagoji Institutundan ilə adabiyat fakültəsində təhsil alır. Həla ganc yaşlarında partiya və sovet rəhbərləri ona inanı göstərərək massal vəzifələr etibarlıdır. Ali məktəbi bitirdikdən sonra Kazım Vilayet Xalq Maarif Şöbəsinin müdürü iştənmiş Məmməd Kazım Ələkbərli pedagoji işlər barabər badii yaradıcılığı xüsusiyyətində mətbuatya yaxın və məyilli adam idil. Mətbuat tərkindən ballidır ki, o, Gəncəda yaşayarken ham da "Qızıl Gənclər" jurnalının baş redaktoru olmuşdur. Özünü bacarıqlı, istədiyilən şəhəri və mətbuat təşkilatının kimi təsdiqləridən təzliyik Məhəşqələ şəhərinə "Dəştjan fuqarəsi" qəzetinin redaksiyasını yaradırmışdır. Məmməd Kazım burada nəinki qəzet çapını təşkil edir, eyni zamanda iki il de "Məarif Yolu" jurnalının redaktoru vazifəsində çalışır.

Moskvadakı Qırızı Professorlular İnstututunda 5 il təhsil aldılğdan sonra ona Azərbaycan şəhəri işləməyə rəmzi göndərilər. Hətta bir müddət Azərbaycan Dövlət Universitetinin rektoru olur. Yeni yaradılan Yazarlar İttifaqına rəhbərlik da M.K.Ələkbərli etibarlı edilir. Elm-i Pedagoji fəaliyyətə barabər, Məmməd Kazım doğru mətbuatın müntəzəm çıxışları ilə da yadda qalır. "Komunist" nəşriyyatının direktori, "Ədəbiyyat qəzeti", "Bakinski raboci", "Vişka" qəzetlərində, "Zərbə", "Sürat", "İngilib və mədəniyyət", "Firqa işçisi" jurnallarında bəzək redaktor olmuşdur.

Məmməd Kazım həm görkəmlini mətbuat işçisi, ham da adabiyatçılıqla müşələlənən dənizləşdiricidir. Həqiqənənə arasından ola bilər, Məmməd Kazım əsaslı mətbuatçı, atolyu publisist kimi deyərləndirilir.

Tənimmış alim Nazif Oğrəhamanlı məqətlərinin birində belə yəzib: "Azərbaycan adabiyatına dair axıtyarları xüsusi dərinliyi ilə fərqləndirən, özənməksiz ideyalar və fikirlərinə zengindir... M.K.Ələkbərli Azərbaycan adabiyatının tərkibinə, onun faktalarının əzəzərləşdirilməsinə, shəhəli və mükəmməl şəkildə toplanıb naşıl edilməsinin tərəfdarı idi. O, hamisə iştir nəzəri, iştirəsə də praktik

faaliyyətində klassik irsa qayğı və diqqətin təmsilçisi kimi çıxış edir"di.

22 yaşında "idealizm və materializm və yaxud yeni fəlsəfə", 24 və 30 yaşlarında "Yeni alıfta və orfoqrafya", "Azərbaycan adabiyatı" kimi sanballı kitablar yarınmış da adabiyatçılığın səs-sabidi təbliğini bürüyür. Həla 30 yaş tamam olmamış Azərbaycan Dövlət Universitetinin (BDU) ikinci azərbaycanlı (birinci T.S.Simirg) rektoru, 1934-cü idə təsis edilən Azərbaycan Yazarları İttifaqının idarəheyatının sadri seçiləb. Azərbaycan KP Məyandır "Komunist" nəşriyyatının direktoru və bir neçə qəzet və jurnalın baş redaktoru işləyib.

Müasirələrdən bəziləri "M.Ələkbərli müsəri olduğu şair və yazar, tanqıçılar, elcaz da klassik adabiyatın haqqında söz deyən müyanət manadı ettiyi təhlil olmağı çalışmış", "Bu görkəmlə adabiyatçılığın alim xeyli müsələlər ilə baham, bəzən zəmanət ilə addımbaiddımlı ayaqlaşdırıb ki kimi türkət səsəndərlər da, kristal dəmənzəklərinə qurğan getmiş Mikayılf Rafil, Əhməd Cədəvad, Almas İldırım və başqalarının haqqında yazdıqları rəqəbat hissili ilə dolu məqənlər şəhədət ver ki, o, dövrün "mübəhəsəli" tərəfindən çox, mübarizlərinən olub. Elə onun 1938-ci ilin malum "cəza təqdişləri"ndə güllələnməsi de bunu təsdiqləyir.

Xatirələrdən fragmentlər

Bu hekayə Mircəfar Bağırovun eynini sindiran qızın – hayatın sıçrası-hesabası keşməkərinin yaşaya-yasaya 90 il gerida qoymuş.

"Biz əslən darbəndik. Ana tərafım Fatali xan naslındır. O vaxtlar vəziyyət çox ağır idi; adambəşinə üz yüz qram çörək verirdilər, onu da ki, çox zaman yaran yeyirdik."

Xatirələrim işçisindən an acı və an xanım Məsədi Məmməd Kazım dayımlı bağlı olardır. Cox savadlı, ziyalı adamlardan idim. Mətbuat-boxt-tələsiz dayımın Bələdçi Pedaqoji Institutundan sonra təhsilini Moskvada davam etdirib. Xüsusi istədi və bacarığına görə, bir karə Stalin ona "Krasin professor" deyib və Azərbaycan KP Mərkəzi Komitəsinə birinci katib tətbiq ettiyim. Bu məqsədə dayımı Bakıya göndərib. Galanda ne aurasına, nə de xətrini hamardı çox istəy mançiyəzən ne demədi. Elə hey susdur. San demə, ürəyindən bu baş vəzifəyə layıq bildiyi Mircəfarın adı Moskvada necə dilə gətirmək həqda düşüñürümüz.

Mircəfar biza hər günəndə manı quçqına alır. Qıriba kişi idi, həcər güləndi. Bir dəfə da manı quçqına alındıqdan sonra eyni gündən alıb oynadarkən almından düşüb sindi. Dayının manı çox sırtılık tapınması həcər vəcimələndi, amma quçqında oturduğundan kişi "İşin yoxdur, ləp acap elidir" deyən yandan qorxdı... Bağırov Mərkəzi Komitəsi rəhbər təyin olunandan sonra da biza tez-tez galordı.

O dövründə (əsasında, bütün zamanlarında) on dramatik dramaturqu Cəfər Cabbarlı hələ bişidilər de çox təsirdilər. Belə ki, 1934-cü 31 dekabr, sahə saat 10-da onuna birləşdik (Yazarlar İttifaqının sadri olaraq). M.Bağırov qəbulundan olub, elə bərəhənəz təşəkkür ilə "Pravda" qəzeti üzündə yazdı. Sonra "Firuz" adıyla müşələşən "Bak" novelləsinə oxuyaqçılardır... Büyük şəhər-sənətkarının ölüm pardası, həmin görüsündən 6 saat əvvəl (geca saat 4-6), bütün

Azərbaycan tamaşaçısı və ailə üzvlərinin xəbəri olmadan enir; həyat yoldaşı Sona xanım qəftətən yuxudan aylıb işqi yandırır və onun çöhrəsində müəmmalı bir təbəssüm, yanaqlanında iki damla göz yaşı görür...

Və... ötan əsrin 70-larında həmin hadisənin davamı qismində eşitdiyim bir xatira: "Cəfarin dəfnində, mərasimin təşkilatçısı Məmməd Kazım Ələkbərli heç özüna gəl bilmirdi, həddən ziyyəd pəjmürdə idi, cəpcəvan alnının düyüñ-qırışlarına çırtma vursaydın, qan sızdırı..."

XX əsrin avallarında Şimali Azərbaycanda ictməi-falsəfi fikrin milli-demokratik yönü birmənali şəkildə türkçülük (Türk birlüyü), islamçılıq (İslam birlüyü), qarbcılık (Qarb mədəniyyətinin mənimşəmək, ya da müasirləşmək, yeniləşmək) və istiqələliliq (müstaqil Azərbaycan) ideyaları ilə bağlı olmuşdu. Burada başlıca məqsəd milli və dini masalaların asas prinsiplərindən kanara çıxmamaq şartı ilə Qərbin müsbət demokratik dəyərlərinin də təbliğidi. Deməli, milli-demokratik cərəyan Azərbaycan milli ictməi-falsəfi fikrində önemli yer tuturdu.

Həmin dövrədə Azərbaycan türk aydınlarının böyük əksariyyəti (Əli bay Hüseynzadə, Əhməd bay Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimardan bay Topçubəsov, Nasib bay Yusifbəyli və b.) milli falsəfi dünyagörüşlərində əsas üstünlüyü milli-dini xüsusiyyətlərə və liberal-demokratik dəyərlərə vermişlər. Bu aydınlar dövrünün talablarını və ideyalarını da nəzəra almaqla milli və dini dəyərlərə sadıq qaldılar. Azərbaycan türk millatının falsəfi, mədəni və dini dünyagörüşü əsasında yeni ideyalar irali sürdürlər. Bu ideyalar idealist dünyagörüşündən, əsasən, kanara çıxmış və milli falsəfi fikir zəminindən təşəkkül tapmışdır. Məhz bu aydınların irali sürdürüy ideoqları nəticəsində Azərbaycan çar Rusiyasının müstəmləkəsindən qurtularaq azad və müstəqil bir dövləte çevrilmişdi. Belə ki, ilk rüseyimləri XIX əsrin ikinci yarısında qoyulan və XX əsrin avallarında sistemləşən milli azadlıq ideyası Azərbaycan Cümhuriyyətinin yaranması (1918) ilə nəticalandı. Məhz onların sağasında yeni dövrədə Azərbaycanda milli ideologiyasının təməl prinsipləri müəyyənləşdirildi. Azərbaycanın siyasi azadlıq milli müxtəriyətdən milli istiqələq qədər çox mühüm bir marhələ keçmiş oldu. Ən əsası "tarixi-coğrafi Azərbaycan" deymini müstəqil və milli Azərbaycan anlayışı avaz etdi. Milli istiqətlərin birmənali ideoloqu M.Ə.Rəsulzadə Azərbaycan türkçülüyü ideyəsini Azərbaycan milli ideologiyasına qədər yüksəldə bilmüşdi.

M.Ə. Ələkbərlinin 1935-ci ildə çap edilmiş "Azərbaycan adəbiyyatı" əsərində adəbiyyatımızın tarixinə, ayrı-ayrı dövrlərinə, konkret insanların yaradıcılığı ilə bağlı müxtəlif fikirlər rast gelir. Məmməd Kazım "Kitabi-Dada Qorqud"un azarı türklərinə mansubluğunun dəfələrlə söyləmiş və yazılmışdı. Tabii ki, o, dövrünün övladı idi. Elmi axtanşları bir tərəfdən tarixa, faktlara, tədqiqatlara, axtanşlara, elmi təfakkürə söykləndirdi, digər tərəfdən üzələşdiyi maneaların istiqamətini verdilə yollarda macburı addimlar atıldı. Elmi-nazəri ərisi Azərbaycan adəbiyyatı tarixi üzrə araşdırılmalara əhəmiyyətli rang və müdrik nafəs gatırıb, adəbi mübarizələrin siyasi ehtirasını azaltmağa müyyən manada xidmət göstərmişdir.

Məmməd Kazım Moskvadə Qırmızı Professorlar İnstitutunu



bitirmişdi. "Oktabr inqilabı" və "Azərbaycan adəbiyyatı", "Şura adəbiyyatı yüksəlşə yollarında" "Aprel adəbiyyatı" kimi məqalələrin mülliifi idi. Azərbaycan dilində "Falsəfa" darslıyının yaradılmasına çalışırı. Bütün bunlar onu 1937-ci ilin qara tufanından xilas edə bilmədi. Repressiya dalğaları M.K. Ələkbərləni da apardı. Bir neçə il süren çək-çevirdən, şar-böhtəndən sonra 1938-ci ildə güllələndi.

Yazısına pozu, kəsdiyinə sorğu-sual olmayan repressiya kampaniyası arafasında ekranlara çıxan bir film ("Mavi danızın sahilində") – sonralar milyonlara şagirdi və talabının "Azərbaycan sovet adəbiyyatı" darslıyından tanış olub sevacayı maşhur imzalar içarısında on çox bu qeyri-maşhur ismi narahat edir və o, "Adəbiyyat qəzeti"nin 1 iyun 1936-ci il yanında, adını növbəti ilin qara siyahısına salası bir məqala yazar: "Pis ssenaristin oy alıb galındı yerda" ...

Azıldıqda qalan xalqları mədəniyyətsiz, cahil görməyə və göstərməyə çalışan bolşevizm ideologiyasına verilən tutarlı cavab, tezliliklə millətin qay冒unu üzlayəsi repressiya sunamasına qədərki dövrde bu xalqın asıl ziyanlarından xali olmadığını isbatladı. Və məraqlıdır ki, məhz bu məqalədən sonra həmin epizod filmdən çıxarılır...

1936-ci ildə "Çapayev" filminin Azərbaycan dilinə dublyajında da xüsusi amayı olmuşdu çox qısa bir ömründə çox belə vəfəli vətəndaş, milli ziyyəliq görəvərləri görmüş Məmməd Kazım Ələkbərlinin.

Ən gənc rektor, sadr, direktor, baş redaktor (iç qəzətə), ən kəsərli publisist, filosof, adəbiyyatşunas və... "xalq düşmanı" ... Bunaqların hamısı cəmi-cüməltəni 33 yaşda yaşıbanı! ♦

Aynurə Əliyeva